

YƏHYAYA NAZİL OLAN VƏHY

GİRİŞ

«*Vəhy Kitabı*» məsihçilərin İsa Məsihə Rəbb kimi iman etdiklərinə görə təqib olunduqları dövrdə yazılıb. Ehtimal olunur ki, kitab ya imperator Neronun hakimiyyətinin (miladdan sonra 54-68) son illərində ya da imperator Domisianın hakimiyyəti (miladdan sonra 81-96) dövründə yazılıb. Müəllifin əsas qayğısı imanlılara bu təqiblərdə və iztirablar zamanı təsəlli verməkdir. Kitabın böyük bir hissəsi rəmzi dillə təsvir olunmuş vəhy və görüntülərdən ibarətdir.

Bu kitabın izahına aid müxtəlif rəylər mövcud olsa da, əsas mövzu aydındır: İsa Məsih vasitəsilə Allah, nəhayət, Şeytan da daxil olmaqla düşmənlərini tamamilə məğlub edəcək. Allah tam qalib gələndə Öz sadıq övladlarını yeni göy və yeni yer xeyir-duaları ilə mükafatlandıracaq.

Kitabın məzmunu:

- 1:1-3 Giriş
- 1:4–3:22 Açıq görüntü və yeddi cəmiyyətə məktub
- 4:1–8:1 Yeddi möhürlü tumar
- 8:2–11:19 Yeddi şeypur
- 12:1–13:18 Əjdaha və iki heyvan
- 14:1–15:8 Müxtəlif görüntülər
- 16:1-21 Allahın hiddəti və yeddi kasa
- 17:1-18 Fahişə qadın
- 18:1-24 Babilin dağılması
- 19:1-21 Göylərdə sevinc
- 20:1-15 Minillik Padşahlıq
- 21:1–22:5 Yeni göy, yeni yer, yeni Yerusəlim
- 22:6-21 İsanın zühuru

1 Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi. ²Yəhya Allahın

kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi.
³Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır.

Yeddi imanlılar cəmiyyətinə müraciət

⁴⁻⁵ «Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölümlər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun!

Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək^b
⁶bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.

⁷«Budur, O, buludlarla gəlir!

Hər göz Onu görəcek,

Hətta Onun bədənini deşənlər də

Onu görəcek.

Yer üzünün bütün tayfaları

Onun üçün ah-nalə edəcək.

Bəli, belə olacaq. Amin.

⁸«Var Olan, Var Olmuş və Gəlməli Olan, Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omega^e Mənəm!»

⁹Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim. ¹⁰Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim:

¹¹«Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiতিরaya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər».

¹²^fOnda çevrildim ki, mənimlə danışanın kim olduğunu gördüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm. ¹³Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi. ¹⁴Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlı alov kimi idi; ¹⁵ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi. ¹⁶O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiqışlı iti bir qılnc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi.

^a 1:4-6 Çıx. 3:14; 19:6; Zəb. 89:27; Yeş. 55:4; Vəhy 4:5; 5:10 ^b 1:4-5 *Günahlarımızdan azad edərək* – bəzi əlyazmalarda *günahlarımızdan yuyaraq*. ^c 1:7 Dan. 7:13; Zək. 12:10; Mat. 24:30; Mark 13:26; Luka 21:27; Yəh. 19:34,37; 1Sal. 4:17 ^d 1:8 Çıx. 3:14; Vəhy 21:6; 22:13 ^e 1:8 *Alfa və Omega* – bəzi əlyazmalarda *Alfa və Omega*, *Başlanğıc və Axır* (Vəhy 21:6). ^f 1:12-15 Yez. 1:24; 43:2; Dan. 7:9,13; 10:5-6

¹⁷ Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, ¹⁸ Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölümlər diyarının açarları Məndədir. ¹⁹ Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz. ²⁰ Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir.

Efesdəki cəmiyyət

2 ¹ Efesdə olan cəmiyyətin mələyinə yaz:
Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: ² Sənin əməllərindən, zəhmətindən, dözüməndən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. ³ Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın.
⁴ Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmişən. ⁵ Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyən işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib^h çıraqdanını yerindən götürəcəyəm. ⁶ Amma yaxşı ki sən nikolaçılardan əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm.
⁷ Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələndə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.

İzmirdəki cəmiyyət

⁸ İzmirdə olan cəmiyyətin mələyinə yaz:
Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: ⁹ Sənin əziyyətindən^k və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. ¹⁰ Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadıq qal, Mən sənə həyat tacını verəcəyəm.
¹¹ Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələndə ikinci ölümdən heç zərər görməyəcək.

Berqamadakı cəmiyyət

¹² Berqamada olan cəmiyyətin mələyinə yaz:

§ 1:17 Yeş. 44:6; 48:12; Vəhy 2:8; 22:13 ^h 2:5 Yanına gəlib – bəzi əlyazmalarda *tezliklə yanına gəlib*. ⁱ 2:7 Yar. 2:9; Yez. 28:13; 31:8; Vəhy 22:2 ^j 2:8-9 Yeş. 44:6; 48:12; Vəhy 1:17; 22:13 ^k 2:9 Əziyyətindən – bəzi əlyazmalarda *əməllərindən, əziyyətindən*.
^l 2:11 Vəhy 20:14; 21:8

İkiağızlı iti qılınıcı Olan belə deyir: ¹³gör harada,^m Şeytanın taxtı olan yerdə yaşadığını halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Baramdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin.

¹⁴n Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını bürəderək bütələrə təqdim olunan qurbanların ətinə yeməyə və əxlaqsızlığa azdırsın. ¹⁵Eləcə də sənənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. ¹⁶Buna görə də tövbə et. Yoxsa tezliklə sənənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm.

¹⁷Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnlə Mən gizli^p saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.

Tiatiradakı cəmiyyət

¹⁸Tiatirada olan cəmiyyətin mələyinə yaz:

Gözləri odlu alova, ayaqları da paradaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: ¹⁹sənənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözüməndən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur.

²⁰q Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütələrə təqdim olunan qurbanların ətinə yeməyi öyrəderək onları aldatsın. ²¹Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. ²²Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düşürəcəyəm. ²³r Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm.

²⁴Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzdə başqa bir yük qoymuram; ²⁵ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın.

^m 2:13 *Gör harada* – bəzi əlyazmalarda *sənənin əməllərindən və gör harada*. ⁿ 2:14 Say. 22:5,6; 25:1-3; 31:16; Qanun. 23:4 ^j 2:17 Çıx. 16:14-15,33-35; Yeş. 62:2; 65:15; Yəh. 6:31,48-50,58
^p 2:17 *Gizli* – bəzi əlyazmalarda *yemək üçün gizli*. ^q 2:20 1Pad. 16:31; 2Pad. 9:22,30
^r 2:23 Zəb. 7:9; 62:12; Yer. 17:10

²⁶Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm.

²⁷“Dəmir əsa ilə onlara ağalığ edəcək,

Saxsı qablar kimi onları çilik-çilik edəcək”.

²⁸Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. ²⁹Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

Sarddakı cəmiyyət

3 ¹Sardda olan cəmiyyətin mələyinə yaz:

Allahın yeddi ruhuna və yeddi ulduza malik Olan belə deyir: sənin əməllərindən xəbərdaram. Adın var ki, guya dirisən, əslində isə ölüsən. ²Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənə əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. ³Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənə üstünə gələcəyimi də bilməyəcəksən.

⁴Amma Sardda, sənə yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər. ⁵Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm. ⁶Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

Filadelfiyadakı cəmiyyət

⁷Filadelfiyada olan cəmiyyətin mələyinə yaz:

Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir: ⁸sənə əməllərindən xəbərdaram. Bax Mən sənə üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmişən. ⁹İndi isə Şeytan yığıncığından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənə ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər. ¹⁰Dözümlə göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam. ¹¹Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.

^s 2:26-28 Zəb. 2:8-9 ^t 3:7-8 Əyy. 12:14; Yeş. 22:22 ^u 3:9 Yeş. 43:4; 49:23; 60:14

¹²Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam. ¹³Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.

Laodikeyadakı cəmiyyət

¹⁴Laodikeyada olan cəmiyyətin mələyinə yaz:

Amin Olan, sadıq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir: ¹⁵sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın! ¹⁶İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. ¹⁷Çünkü deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlif, yazıq, yoxsul, kor və çıpaqsan. ¹⁸Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çıpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan. ¹⁹Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et. ²⁰Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.

²¹Qalib gələnə Mənimlə birgə Öz taxtında oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam. ²²Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir».

Göydəki taxt

4 ¹Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm». ²Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub. ³Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. ⁴Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. ⁵Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur. ⁶Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi.

v 3:12 Yeş. 62:2; 65:15; Vəhy 21:2 w 3:14-15 Sül. 8:22 x 3:19 Sül. 3:12; İbr. 12:6

y 4:2-3 Yez. 1:26-28; 10:1 z 4:5 Çıx. 19:16; Yez. 1:13; Vəhy 1:4; 8:5; 11:19; 16:18

a 4:6-8 Yeş. 6:2-3; Yez. 1:5-10,18,22; 10:12,14

Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi. ⁷Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartalə bənzəyirdi. ⁸Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir:

«Var Olmuş, Var Olan və Gəlməli Olan,

Küllü-İxtiyar Rəbb Allah

Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»

⁹Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə ¹⁰iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər:

¹¹«Ey bizim Rəbbimiz və Allahımız!

Sən izzət, şərəf və qüdrət almağa layiqsən.

Çünki hər şeyi Sən yaratdın,

Hər şey Sənin iradənlə var olub yarandı».

Möhürlü tumar və Quzu

5 ^{1b}Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi. ²Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?» ³Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. ⁴Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. ^{5c}Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü açə bilər».

^{6d}Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın yeddi ruhudur. ⁷Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü. ^{8e}O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. ^{9f}Onlar yeni bir nəğmə oxuyaraq deyirdi:

«Sən tumarı götürüb

Onun möhürlərini qırmağa layiqsən.

Çünki Sən kəsildin

^b 5:1 Yeş. 29:11; Yez. 2:9-10 ^c 5:5 Yar. 49:9; Yeş. 11:1,10 ^d 5:6 Yeş. 53:7; Zək. 4:10

^e 5:8 Zəb. 141:2 ^f 5:9-10 Çıx. 19:6; Zəb. 33:3; 98:1; Yeş. 42:10; Vəhy 1:6

Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları^g
Allah üçün Öz qanın bahasına satın aldın.

¹⁰ Onları Allahımızla birgə
Padşahlığa və kahinliyə şərik etdin;
Onlar da yer üzünə padşahlıq edəcək».

¹¹^h Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız
mələk gördüm və onların səsinə eşitdim. ¹² Onlar uca səslə deyirdi:

«Kəsilmiş Quzu
Qüdrəti, sərvəti, hikməti, qüvvəti,
Şərəfi, izzəti və alqışı
Almağa layiqdir».

¹³ Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün
məxluqların və oralaradakı bütün varlıqların belə dediyini eşitdim:

«Taxtda Oturana və Quzuya əbədi olaraq
Alqış, şərəf, izzət və qüdrət olsun!»

¹⁴ Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb
səcdə etdilər.

Yeddi möhür

6 ¹ Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı
məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini
eşitdim. ² ⁱ Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində
ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə
qazansın.

³ Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini
eşitdim. ⁴ Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində
oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və
insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınç verildi.

⁵ Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini
eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində
tərəzi var. ⁶ Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini
eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır,^j
amma zeytun yağına və şəraba ziyan vurma».

⁷ Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl»
dediyini eşitdim. ⁸ ^k Gördüm ki, bir solğun rəngdə at var. Onun belində
oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi.
Onlara yer üzünün dördüdə biri üzərində səlahiyyət verildi ki, qılınç,
aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar.

^g 5:9 *Olanları* – bəzi əlyazmalarda *olan bizi*. ^h 5:11 Dan. 7:10 ⁱ 6:2-5 Zək. 1:8; 6:2-3,6
^j 6:6 *Bir xiniks ... dinaradır* – yəni bir litr buğda, yaxud üç litr arpa fəhlənin bir günlük
əmək haqqına satılır. ^k 6:8 Yez. 14:21

⁹Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. ¹⁰Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» ¹¹Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.

¹²¹Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu. ¹³^mGöydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü. ¹⁴ⁿGöy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi. ¹⁵^jOnda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib ¹⁶^pdağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin. ¹⁷^qÇünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?»

Möhürlənmiş şəxslər

7 ¹Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin. ²^sGündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağıraraq dedi: ³«Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın». ⁴Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi:

⁵ Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər;

Ruven qəbiləsindən 12 000 nəfər;

Qad qəbiləsindən 12 000 nəfər;

⁶ Aşer qəbiləsindən 12 000 nəfər;

Naftali qəbiləsindən 12 000 nəfər;

Menaşşe qəbiləsindən 12 000 nəfər;

⁷ Şimeon qəbiləsindən 12 000 nəfər;

Levi qəbiləsindən 12 000 nəfər;

İssakar qəbiləsindən 12 000 nəfər;

¹ 6:12 Yeş. 13:10; Yoel 2:10,31; 3:15; Mat. 24:29; Mark 13:24-25; Vəhy 11:13; 16:18 ^m 6:13-14 Yeş. 34:4 ⁿ 6:14 Vəhy 16:20 ^j 6:15 Yeş. 2:19-21 ^p 6:16 Huşə 10:8; Luka 23:30 ^q 6:17 Yoel 2:11; Mal. 3:2 ^r 7:1 Yer. 49:36; Dan. 7:2; Zək. 6:5
^s 7:2-3 Yez. 9:4,6

⁸ Zevulun qəbiləsindən 12 000 nəfər;
 Yusif qəbiləsindən 12 000 nəfər;
 Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər.

⁹Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. ¹⁰Uca səslə nida edirdilər:

«Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»

¹¹Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər:

¹² «Amin! Allahımıza əbədi olaraq
 Alqış, izzət, hikmət, şükür, şərəf,
 Qüdrət və qüvvət olsun! Amin!»

¹³Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəlirlər?» ¹⁴^tOna dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarnı yuyub Quzunun qanı ilə ağartdılar. ¹⁵Buna görə də

Onlar Allahın taxtının önündədir,
 Gecə-gündüz məbəbində Ona ibadət edirlər.
 Taxtda Oturan da
 Onların üzərində məskən salacaq.

¹⁶ «Onlar bir daha nə ac,
 Nə də susuz qalacaq,
 Günəş və qızmar isti
 Onları vurmayacaq.

¹⁷ Çünki taxtın ortasında olan Quzu
 Onların Çobanı olacaq,
 Onları həyat suyunun qaynaqlarına aparacaq,
 Allah onların bütün göz yaşlarını siləcək».

Yeddinci möhür və qızıl buxurdan

8 ¹Quzu yeddinci möhürü açanda göydə təxminən yarım saat sükut yarandı. ²Onda mən Allahın önündə dayanan yeddi mələyi gördüm. Onlara yeddi şeypur verildi.

³Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin. ⁴Buxurun tüstüsü müqəddəslərin duaları ilə

^t 7:14 Dan. 12:1; Mat. 24:21; Mark 13:19 ^u 7:16-17 Zəb. 23:1-2; Yeş. 25:8; 49:10; Yez. 34:23

birgə mələyin əlindən Allahın önünə yüksəldi. ⁵⁠Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi.

Altı şeypurun çalınması

⁶⁠Yeddi şeypuru olan yeddi mələk onları çalmağa hazırlaşdı.

⁷⁠Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı.

⁸⁠İkinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü. ⁹⁠Dənizdə olan canlı məxluqların üçdə biri öldü. Gəmilərin də üçdə biri məhv oldu.

¹⁰⁠Üçüncü mələk şeypurunu çaldı. Onda göydən məşəl kimi yanan böyük bir ulduz enib çayların üçdə birinin və su qaynaqlarının üstünə düşdü. ¹¹⁠O ulduzun adına «Yovşan» deyilir. Suların üçdə biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu.

¹²⁠Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı.

¹³⁠Onda göyün ortasında uçan bir qartal^a gördüm və onun uca səslə belə dediyini eşitdim: «Şeypurlarını çalacaq o biri üç mələyin şeypur səslərindən yer üzündə yaşayanların vay, vay, vay halına!»

9 ¹⁠Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dipsiz dərinliyə enən quyunun açarı ona verildi. ²⁠O, dipsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. ³⁠Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi. ⁴⁠Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar. ⁵⁠Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir. ⁶⁠O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq.

⁷⁠Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi. ⁸⁠Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi.

⁠ 8:5 Çıx. 19:16; Lev. 16:12; Yez. 10:2; Vəhy 11:19; 16:18 ⁠ 8:7 Çıx. 9:23-25; Yez. 38:22
 x 8:10 Yeş. 14:12 y 8:11 Yer. 9:15 z 8:12 Yeş. 13:10; Yez. 32:7; Yoel 2:10,31;
 3:15 a 8:13 Qartal – bəzi əlyazmalarda mələk. b 9:2 Yar. 19:28 c 9:3 Çıx. 10:12-15
 d 9:4 Yez. 9:4 e 9:6 Əyy. 3:21; Yer. 8:3 f 9:7 Yoel 2:4 g 9:8 Yoel 1:6

^{9h}Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi. ¹⁰Onların əqrəb kimi quyruqları və neşətləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər. ¹¹Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibrancə «Avaddon», yunanca «Apollion»ⁱ idi.

¹²Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir.

^{13j}Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim. ¹⁴Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax». ¹⁵Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün. ¹⁶Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim. ¹⁷Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı. ¹⁸Bu üç bələdan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu. ¹⁹Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar.

^{20k}Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltmələri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütələrə səcdə etməkdən əl çəkmədilər. ²¹Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.

Mələk və kiçik tumar

10 ¹Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi. ²Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu. ³Aslan nərilisinə bənzər uca səslə nida etdi. O nida edəndə yeddi göy gurultusu öz səsi ilə danışdı. ⁴Yeddi göy gurultusu danışdığı zaman mən yazmağa hazırlaşırıdım ki, göydən danışan bir səs eşitdim: «Yeddi göy gurultusunun söylədiklərini möhürlü saxla, onları yazma». ^{5l}Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb ⁶əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət

^h 9:9 Yoel 2:5 ⁱ 9:11 Apollion – yəni Məhvedici. ^j 9:13 Cıx. 30:1-3; 37:25-26

^k 9:20 Zəb. 115:4-7; 135:15-17; Dan. 5:23 ^l 10:5-7 Qanun. 32:40; Dan. 12:7; Amos 3:7

verilməyəcək, 7amma yeddinci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti, qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək».

8^mGöydən eşitdiyim səs yenə də mənimlə danışib belə dedi: «Get, dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür». 9Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi: «Onu götür, ye. O sənəin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq». 10Mən tumarı mələyin əlindən götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu. 11Mənə belə də deyildi: «Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən».

İki şahid

11 1ⁿMənə əsaya oxşayan bir qamış verildi və mənə deyildi: «Qalx Allahın məbədini, qurbangahı ölç və orada səcdə edənləri say. 2^jAmma məbədin bayır həyatını nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək. 3Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin min iki yüz altmış gün ərzində peyğəmbərlik etsinlər».

4^pBunlar yer üzünün Sahibinin önündə dayanan iki zeytun ağacı və iki çıraqdandır. 5Əgər kimsə onlara zərər vurmaq istəsə, ağızlarından od çıxıb düşmənlərini yandırır-yaxır. Beləcə onlara zərər vurmaq istəyən hər kəs bu cür öldürülməlidir. 6^qOnların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var.

7^rOnlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. 8^sCəsədləri onların Rəbbinin də çarmıxa çəkildiyi böyük şəhərin baş küçəsinə səriləcək; həmin şəhər rəmzi olaraq Sodom və Misir adlanır. 9Müxtəlif xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və qəbirə qoyulmasına yol verməyəcəklər. 10Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi. 11^tLakin həmin üç gün yarım bitəndə Allahdan gələn həyat nəfəsi onların içinə girdi və onlar ayağa qalxdı. Onda onları görənlərin canına böyük qorxu düşdü. 12^uO iki peyğəmbər göydən onlara «Bura qalxın!» deyən uca bir səs eşitdilər və buludun içində göyə qalxdılar. Düşmənləri də onlara

^m 10:8-10 Yez. 2:8-3:3 ⁿ 11:1 Yez. 40:3; Zək. 2:1-2 ^j 11:2 Luka 21:24

^p 11:4 Zək. 4:3,11-14 ^q 11:6 Çıx. 7:17-19; 1Pad. 17:1; 1Sal. 4:8 ^r 11:7 Dan. 7:7,21;

Vəhy 13:1-7; 17:8 ^s 11:8 Yeş. 1:9-10 ^t 11:11 Yez. 37:10 ^u 11:12 2Pad. 2:11

baxdı. ¹³ O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər.

¹⁴ İkinci bəla ötüb keçdi. Budur, tezliklə üçüncü bəla gəlir.

Yeddinci şeypur

¹⁵ ^wYeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi:

«Rəbbimiz və Onun Məsihi

Dünya üzərində Padşahlığa sahib oldu!

O əbədi olaraq padşahlıq edəcək!»

¹⁶ Onda Allahın önündə öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allaha səcdə edərək ¹⁷ dedi:

«Ey Var Olan, Var Olmuş

Küllü-İxtiyar Rəbb Allah,

Sənə şükür edirik!

Çünkü Öz böyük qüdrətini alıb

Padşahlıq taxtına çıxdın.

¹⁸ ^xMillətlər qəzəbləndi,

Sənin də qəzəbinin vaxtı gəldi.

Ölüləri mühakimə etmək,

Sənin qulların olan

Peyğəmbərlərə, müqəddəslərə,

Sənin adından qorxanlara,

Kiçiklərə və böyükələrə mükafat vermək,

Yer üzünü məhv edənləri

Məhv etmək vaxtı çatdı».

¹⁹ ^yAllahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi.

Qadın və əjdaha

12 ¹ Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü. ² O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı. ³ Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü. ⁴ ^a Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun. ⁵ ^b Qadın bir oğlan uşağı doğdu ki,

^v 11:13 Vəhy 6:12; 16:18 ^w 11:15 Çıx. 15:18; Dan. 2:44; 7:14,27 ^x 11:18 Zəb. 2:5; 110:5; 115:13 ^y 11:19 Vəhy 8:5; 16:18,21 ^z 12:3 Dan. 7:7 ^a 12:4 Dan. 8:10 ^b 12:5 Zəb. 2:9; Yeş. 66:7

«dəmir əsa ilə bütün millətlərə ağalıq edəcəkdir». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü. ⁶ Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var.

⁷ Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, ⁸ amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. ⁹ O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı.

¹⁰ Mən göydə uca bir səsin belə dediyini eşitdim:

«İndi Allahımızın xilas, gücü, Padşahlığı və Onun Məsihinin hakimiyyəti həyata keçdi.
Çünki bacı-qardaşlarımızı Allahımızın önündə
Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.

¹¹ Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə
Ona qalib gəldilər.
Hətta ölümlə üzbəüz olanda da
Öz canlarını sevmədilər.

¹² Buna görə də, ey göylər və
Orada məskən salanlar, bayram edin!
Qurunun və dənizinsə vay halına!
Çünki iblis böyük hiddətlə yanınıza endi,
Bilir ki, onun az vaxtı qalır».

¹³ Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü. ¹⁴ Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə ucsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin. ¹⁵ İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın. ¹⁶ Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı. ¹⁷ Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmərlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi ¹⁸ və dəniz sahilinin qumları üzərində dayandı.^g

Dənizdən çıxan vəhşi heyvan

13 ¹ Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı. ² Gördüyüm vəhşi heyvan bəbirə oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan

^c 12:7-8 Dan. 10:13,21; 12:1; Yəhd. 9 ^d 12:9 Yar. 3:1; Luka 10:18 ^e 12:10 Əyy. 1:9-11; Zək. 3:1 ^f 12:14 Dan. 7:25; 12:7 ^g 12:18 *Və dəniz sahilinin qumları üzərində dayandı* – bəzi əlyazmalarda, 13-cü fəslin başlanğıcı olaraq *Mən dəniz sahilinin qumları üzərində dayandım.* ^h 13:1-2 Dan. 7:3-6; Vəhy 17:3,7-12

ağzı kimi idi. Əjdaha ona öz gücünü, taxtını və böyük səlahiyyət verdi. ³Vəhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzünü heyrət içində vəhşi heyvanın ardınca getdi. ⁴Əjdahaya səcdə etdilər, çünki vəhşi heyvana səlahiyyət verən o idi. Həmçinin vəhşi heyvana səcdə edib dedilər: «Kim bu vəhşi heyvana tay olar və onunla döyüşə bilər?»

⁵Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi. ⁶O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin. ⁷Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi. ⁸Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.

⁹Kimin qulağı var, qoy eşitsin.

¹⁰ⁱKim əsir olmalıdırsa,
Əsirliyə gedir,
Kim qılıncla öldürülməlidirsa,
Qılıncla öldürülür.^m

Gərək müqəddəslərin dözümlü və imanını olsun.

Yerdən çıxan vəhşi heyvan

¹¹Mən yerdən çıxan başqa bir vəhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma əjdaha kimi danışdı. ¹²O, birinci vəhşi heyvanın bütün səlahiyyətini onun önündə icra edir, yer üzünü və orada yaşayanları ölümcül yarasından sağalan həmin vəhşi heyvana səcdə etməyə məcbur edir. ¹³İkinci vəhşi heyvan böyük əlamətlər göstərir, hətta insanların önündə göydən yerə od yağdırır. ¹⁴Birinci vəhşi heyvanın önündə göstərilməsinə izin verilmiş əlamətlərlə yer üzündə yaşayanları aldadaq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan həmin vəhşi heyvanın surətini yaratsınlar. ¹⁵Ona həmin vəhşi heyvanın surətinə nəfəs vermək qüdrəti verildi ki, bu surət də danışsın və ona səcdə etməyən hər kəsin öldürülməsini əmr etsin. ¹⁶İkinci vəhşi heyvan hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın. ¹⁷Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir. ¹⁸Bu işdə müdrik olmaq lazımdır. Kimin ağılı var, qoy bu vəhşi heyvana

ⁱ 13:5-6 Dan. 7:8,25; 11:36 ^j 13:7 Dan. 7:21 ^k 13:8 Zəb. 69:28 ^l 13:10 Yer. 15:2; 43:11

^m 13:10 *Kim qılıncla ... öldürülür – bəzi əlyazmalarda Kim başqalarını qılıncla öldürürsə, Özü də qılıncla öldürülməlidir.*

məxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır.

Quzu və 144 000 nəfər

14 ¹Mən gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdə 144 000 nəfər var idi. Onların alnında Quzunun adı və Onun Atasının adı yazılmışdı. ²Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi. ³Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi. ⁴Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da Onun ardınca gedir. Onlar Allah və Quzu üçün nübar olaraq insanlar arasından satın alındı. ⁵Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir.

Üç mələk

⁶Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. ⁷Mələk uca səslə deyirdi: «Allahdan qorxun, Ona izzət verin! Çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını Yaradana səcdə edin!»

⁸^Pİkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi».

⁹^QBunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, ¹⁰o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək. ¹¹Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq».

¹²Allahın əmrlərinə riayət edən və İsaya imanına sadıq qalan müqəddəslərin gərək dözümlü olsun.

¹³Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».

ⁿ 14:1 Yez. 9:4; Vəhy 7:2-3 ^j 14:5 Sef. 3:13 ^p 14:8 Yeş. 21:9; Yer. 51:8; Vəhy 18:2
^q 14:9-10 Yar. 19:24; Yeş. 51:17; Yez. 38:22 ^r 14:11 Yeş. 34:10

Bişinin başlanması

¹⁴Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə başər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti orağ var idi. ¹⁵Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi». ¹⁶Onda buludun üstündə Oturan Öz orağını yer üzünə saldı və yer üzünü biçdi.

¹⁷Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti orağ var idi. ¹⁸Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib». ¹⁹Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsixanına atdı. ²⁰Üzümlər şəhərdən kənarda olan üzümsixanda tapdalandı. Üzümsixandan qan çıxdı və at üyünlərinə qədər qalxaraq 1600 stadiyə^s bərabər məsafəyə axdı.

Bəla gətirən yeddi mələk

15 ¹Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı.

²Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çəngəllərlə şüşə dənizin üstündə durub. ³Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir:

«Ey Külli-İxtiyar Rəbb Allah,
Sənin işlərin böyük və heyrətlidir.
Ey millətlərin Padşahı,^x
Sənin yolların ədalətli və həqiqidir.

⁴Ya Rəbb, kim Səndən qorxmaz,
Kim Sənin adını izzətləndirməz?
Çünki yalnız Sən müqəddəssən.
Bütün millətlər gəlib
Sənin önündə səcdə edəcək,
Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».

⁵Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı ⁶və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı.

^s 14:14 Dan. 7:13 ^t 14:15 Yoel 3:13 ^u 14:20 Yeş. 63:3; Mərs. 1:15; Vəhy 19:15 ^v 14:20 1600 stadi – təqribən 300 km. ^w 15:3-4 Çıx. 15:1; Zəb. 86:9; Yer. 10:7 ^x 15:3 Millətlərin Padşahı – bəzi əlyazmalarda *əslərin Padşahı*. ^y 15:5 Çıx. 38:21

⁷Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. ⁸Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.

Allahın hiddətinin yeddi nimçəsi

16 ¹Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim.

²«Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi.

³İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu.

⁴Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü. ⁵Onda mən sular mələyinin belə dediyini eşitdim:

«Ey Var Olan, Var Olmuş, Müqəddəs Olan,
Sən ədalətlisən ki, belə hökm çıxartdın.

⁶Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər.
Sən də onlara içmək üçün qan verdin.
Onlar buna layiqdir».

⁷Qurbangahdan gələn bir səs də eşitdim:

«Bəli, ey Külli-İxtiyar Rəbb Allah,
Sənin hökmlərin həqiqi və ədalətlidir».

⁸Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi. ⁹Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər.

¹⁰Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar ¹¹və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər.

¹²^dAltıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın.

¹³Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır. ¹⁴Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplansınlar. ¹⁵^eRəbb deyir: «Budur, oğru kimi gəlirəm;

^z 15:8 Çıx. 40:34; 1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4 ^a 16:2 Çıx. 9:10

^b 16:4 Çıx. 7:17-21; Zəb. 78:44 ^c 16:10 Çıx. 10:21-23 ^d 16:12 Yeş. 11:15

^e 16:15 Mat. 24:43-44; Luka 12:39-40; Vəhy 3:3

oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!» ^{16f}Bu ruhlar padşahları ibrancə Har-Magedon adlanan yerə topladı.

¹⁷Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki^g taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi. ^{18h}Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı. ¹⁹ⁱBöyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərəbı ilə dolu kasa ona verilsin. ^{20j}Bütün adalar aradan qalxdı və dağlar yox oldu. ^{21k}Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi.

Fahişə qadın

17 ¹Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: «Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim. ^{2m}Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərəbindən sərxoş oldular». ³ⁿO məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub. ^{4j}Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi. ⁵Alnında isə bu sirli ad yazılmışdı: «Yer üzünün fahişələrinin və iyrəncliklərinin anası olan böyük Babil». ⁶Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsayə şəhadət edənlərin qanından sərxoş olub.

Bunu görüb hədsiz heyrətləndim. ⁷Onda mələk mənə dedi: «Nə üçün heyretə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam. ^{8p}Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyretə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. ⁹Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır. ¹⁰Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib

^f 16:16 2Pad. 23:29; Zək. 12:11 ^g 16:17 Məbəddəki – bəzi əlyazmalarda göydəki məbəddə olan. ^h 16:18 Vəhy 8:5; 11:13,19 ⁱ 16:19 Yeş. 51:17 ^j 16:20 Vəhy 6:14
^k 16:21 Çıx. 9:23-25; Vəhy 11:19 ^l 17:1 Yer. 51:13 ^m 17:2 Yeş. 23:17; Yer. 51:7
ⁿ 17:3 Vəhy 13:1 ^j 17:4 Yer. 51:7 ^p 17:8 Dan. 7:7; Vəhy 11:7

və gələndə də qısa müddət qalmalıdır. ¹¹Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir. ¹²^qGördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər. ¹³Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər. ¹⁴Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir».

¹⁵Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir. ¹⁶Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çıpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq. ¹⁷Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər, həmfikir olub Onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər. ¹⁸Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir».

Babilin dağılması

18 ¹Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzünü onun ehtişamı ilə işıqlandı. ²O, uca səslə nida edib dedi:

«Dağıldı! Böyük Babil dağıldı!

O, cinlərin məskəni,

Hər cür natəmiz ruhun sığınacağı,

Hər cür murdar quşun yuvası,

Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.^s

³ ^tÇünki bütün millətlər

O qadının coşğun əxlaqsızlıq şərabından içdi.^u

Yer üzünün padşahları

Onunla əxlaqsızlıq etdi.

Dünyanın tacirləri

Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».

⁴^vMən göydən belə deyən başqa bir səs də eşitdim:

«Ey Mənim xalqım, oradan çıxın ki,

Onun günahlarına şərik olmayasınız,

Onun uğrayacağı bəlalara düşər olmayasınız.

^q 17:12 Dan. 7:24 ^r 18:2 Yeş. 13:19-21; 21:9; Yer. 50:39; 51:8; Vəhy 14:8 ^s 18:2 *Hər cür murdar quşun ... oylağı oldu* – bəzi əlyazmalarda *Hər cür murdar və mənfur quşun yuvası oldu*. ^t 18:3 Yeş. 23:17; Yer. 51:7 ^u 18:3 *İçdi* – bəzi əlyazmalarda *içib dağıldı*.
^v 18:4 Yeş. 48:20; Yer. 50:8; 51:6,45

5 ^wÇünkü onun günahları qalaqlanıb göyə çatdı,
Allah onun haqsız işlərini yada saldı.

6 ^xO nə etdisə,^y
Siz də əvəzində ona belə edin.
Əməllərinin əvəzini ona ikiqat verin.
Tökdüyü kasadakı şərabın
İkiqatını töküb ona verin.

7 ^zÖzünü nə qədər izzətləndirib
Şəhvətpərəstlik içində yaşadisa,
Ona o qədər də işgəncə və yas verin.
Çünkü ürəyində deyir:
“Mən mələkə taxtında oturmuşam,
Dul deyiləm, əsla yas tutmayacağam”.

8 Buna görə də bir günün içində
Onun üstünə bəllələr gələcək,
Azara, yasa, aclığa düşər olacaq, odda yandırılacaq.
Çünkü onu mühakimə edən Rəbb Allah qüdrətlidir».

9 ^aOnunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer
üzünün padşahları onun yanğından çıxan tüstünü görəndə onun üçün
ağlayıb ah-nalə edəcəklər. ¹⁰ Onun çəkdiyi işgəncənin qorxusundan
uzaqda dayanıb deyəcəklər:

«Vay, vay halına, böyük şəhər,
Möhkəm şəhər Babil!
Çünkü bir saat içində cəzan çatdı».

11 ^bYer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların
malını – ¹² ^cqızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək,
tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən,
ən qiymətli ağacdən, tuncdan, dəmirdən və mərmərdən olan hər cür
əşyani; ¹³ darçın, hil, ^d buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı,
narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan
bədənləri və canlarını da artıq heç kəs almır. ¹⁴ Onlar deyirlər:

«Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,
Bütün cah-calallı malların yox oldu.
Heç kəs onları bir daha tapmayacaq».

15 ^eOrada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin
qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:

16 «Vay, vay halına,

^w 18:5 Yar. 18:20-21; Yer. 51:9 ^x 18:6 Zəb. 137:8; Yer. 50:29 ^y 18:6 O nə etdisə –
bəzi əlyazmalarda O sizə nə etdisə. ^z 18:7-8 Yeş. 47:7-9 ^a 18:9-10 Yez. 26:16-18

^b 18:11 Yez. 27:31,36 ^c 18:12-13 Yez. 27:12-13,22 ^d 18:13 Hil – bəzi əlyazmalarda bu
söz yoxdur. ^e 18:15 Yez. 27:31,36

İncə kətan, tünd qırmızı, al rəngli
Parçalardan paltar geyən,
Qızıl, qiymətli daşlar və mirvarilərlə
Bəzənən böyük şəhər!

^{17f}Çünkü bu qədər var-dövlət
Bir saat içində viran oldu.

Bütün gəmi rəisləri, sərnəşinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq ¹⁸onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» ¹⁹Onlar başlarına toz töküüb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər:

«Vay, vay halına,
Dənizdə gəmisi olanların hamısının
Oranın çox qiymətli malları ilə
Varlandığı böyük şəhər!
Çünkü bir saat içində viran oldun».

^{20g}Ey göylər,
Müqəddəslər, həvarilər və peyğəmbərlər,
Onun halını bayram edin!
Onun sizin üçün çıxartdığı hökmü
Allah onun öz başına gətirdi.

^{21h}Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi:

«Böyük şəhər Babil də
Belə zorakılıqla yıxılacaq,
Bir daha görünməyəcək.

²²ⁱÇəng çalanların, müğənnilərin,
Tütək və şeypur çalanların səsi
Artıq səndən gəlməyəcək.
Hər cür sənətlə məşğul olan sənətkar
Artıq səndə olmayacaq.
Dəyirman səsi də
Artıq səndən gəlməyəcək.

^{23j}Çıraq işığı
Artıq səndə görünməyəcək.
Bəy-gəlin sədası
Artıq səndən gəlməyəcək.
Çünkü sənin tacirlərin
Yer üzünün böyük adamları idi,

^f 18:17-19 Yeş. 23:14; Yez. 27:26-34 ^g 18:20 Qanun. 32:43; Yer. 51:48

^h 18:21 Yer. 51:63-64 ⁱ 18:22 Yeş. 24:8; Yez. 26:13 ^j 18:23 Yer. 7:34; 16:19

Bütün millətlər
Sənin sehrbazlığınla aldanmışdı.
24 ^kPeyğəmbərlərin, müqəddəslərin və
Yer üzündə kəsilənlərin hamısının qanı
O şəhərdə üzə çıxdı».

Göydə sevinc

19 ¹Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi:

«Halleluya!^l

Xilas, izzət və qüdrət
Allahımıza məxsusdur!

2 ^mÇünki Onun hökmləri
Həqiqi və ədalətlidir.
O, əxlaqsızlığı ilə yer üzünü azdıran
Böyük fahişəni mühakimə etdi,
Öz qullarının qanının qisasını
Ondan aldı».

3 ⁿOnlar dedi:

«Halleluya!

Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir».

4 Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi:

«Amin! Halleluya!»

5 ^jTaxtdan da belə bir səs gəldi:

«Ey Onun bütün qulları,
Böyükdən kiçiyə qədər
Ondan qorxanlar,
Allahımızı mədh edin!»

6 ^pMən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi:

«Halleluya!

Çünki Külli-İxtiyar Rəbb Allahımız
Padşahlıq taxtına çıxdı!

7 Gəlin sevinib şad olaq,
Onu izzətləndirək!
Çünki Quzunun toyu başlayır.
Gəlini özünü hazırlayıb;

^k 18:24 Yer. 51:49 ^l 19:1,3,4,6 Halleluya – Rəbbə həmd edin deməkdir.

^m 19:2 Qanun. 32:43; 2Pad. 9:7 ⁿ 19:3 Yeş. 34:10 ^j 19:5 Zəb. 115:13 ^p 19:6 Zəb. 93:1; 97:1; 99:1; Yez. 1:24

⁸ Geyinmək üçün ona

Təmiz, parlaq və incə kətan verildi».

İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir.

⁹ Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir».

¹⁰ Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də sənislə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».

Ağ atın Süvarisi

¹¹ Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür.

¹² Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. ¹³ O, qana batmış^t bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. ¹⁴ Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. ¹⁵ Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılinc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərəbinin hazırlandığı üzümsixanı Özü tapdalayacaq. ¹⁶ Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası».

¹⁷ Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səsle nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, ¹⁸ padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz».

¹⁹ Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşib. ²⁰ Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. ²¹ Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.

Minillik Padşahlıq

20 ¹ Mən göydən enən bir mələyi gördüm. Onun əlində dıbsız dərinliyin açarı və böyük bir zəncir var idi. ² O, əjdahanı – iblis

q 19:9 Mat. 22:2-3 r 19:11 Yeş. 11:4; Yez. 1:1 s 19:12 Dan. 10:6 t 19:13 qana batmış – bəzi əlyazmalarda *üzərinə qan səpilmiş*. u 19:15 Zəb. 2:9; Yeş. 63:3; Yoel 3:13; Vəhy 14:20 v 19:17-18 Yez. 39:17-20 w 19:20 Vəhy 13:1-18 x 20:2 Yar. 3:1

və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi. ³ Onu dİbsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir.

⁴ Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi. ⁵ Bu, birinci dirilmədir. Qalan ölülsə min il bitməyincə dirilmədi. ⁶ Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.

Şeytanın cəzalandırılması

⁷ Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək. ⁸ ^z Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu^a aldadıb döyüşə toplansın; onların sayı dəniz qumu qədər çoxdur. ⁹ Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən^b od düşüb onları yandırır-yaxdı. ¹⁰ Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.

Ölülərin mühakiməsi

¹¹ Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı. ¹² Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablər açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. ¹³ Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. ¹⁴ Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. ¹⁵ Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.

Yeni göy və yeni yer

21 ¹ ^d Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. ² ^e Mən

^y 20:4 Dan. 7:9,22 ^z 20:8 Yez. 7:2; 38:2,9,15 ^a 20:8 Qoq və Maqoqu – yaxud Yəcuc-Məcucu. ^b 20:9 Göydən – bəzi əlyazmalarda göydən, Allahın önündən.

^c 20:11-12 Dan. 7:9-10 ^d 21:1 Yeş. 65:17; 66:22; 2Pet. 3:13 ^e 21:2 Yeş. 52:1; 61:10; Vəhy 3:12

müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.

^{3f}Taxtdan^g belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özünü onların Allahı olaraq^h aralarında yaşayacaq.

⁴ⁱAllah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».

⁵Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». ^{6j}O mənə dedi: «Tamam oldu! Alfa və Omega, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. ^{7k}Qalib gələn bunları irs alacaq; «Mən ona Allah, o isə Mənə oğul olacaq». ⁸Qorxaqların, imansızların, iyrənlərin, qatillərin, əxlaqsızların, sehrbazların, büt-pərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».

Yeni Yerusəlim

⁹Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». ^{10l}O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs^m şəhəri, Yerusəlimi göstərdi. ¹¹Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllür yaşəm daşı kimi parıldayırdı. ¹²ⁿOranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. ¹³Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. ¹⁴Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.

^{15j}Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. ¹⁶Şəhər dördbucaqlı şəkildə idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi^p idi. ^{17o}O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac^q idi. ^{18r}Divar yaşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. ¹⁹Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yaşəmlə, ikincisi

^f 21:3 Lev. 26:11,12; Yez. 37:27 ^g 21:3 *Taxtdan* – bəzi əlyazmalarda *Göydən*.

^h 21:3 *Onların Allahı olaraq* – bəzi əlyazmalarda bu sözlər yoxdur. ⁱ 21:4 Yeq. 25:8; 65:19 ^j 21:6 Yeq. 55:1 ^k 21:7 2Şam. 7:14; Zəb. 89:26-27 ^l 21:10-11 Yez. 40:2

^m 21:10 *Müqəddəs* – bəzi əlyazmalarda *böyük müqəddəs*. ⁿ 21:12-13 Yez. 48:30-34

^j 21:15 Yez. 40:3 ^p 21:16 12 000 *stadi* – təqribən 2 200 kilometr. ^q 21:17 144 *qulac* – təqribən 65 metr. ^r 21:18-21 Yeq. 54:11-12

göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, ²⁰beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. ²¹On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi.

²²Mən orada məbəəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. ²³Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtışamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. ²⁴Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını^u oraya gətirəcək. ²⁵Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. ²⁶Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. ²⁷Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.

22 ¹Mələk mənə həyat suyu^v axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır ²və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şafa vermək üçündür. ³Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. ⁴Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. ⁵Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.

İsanın zühuru

⁶Mələk mənə dedi: «Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərüb ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin». ⁷İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!»

⁸Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm. ⁹Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et». ¹⁰Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə,

^s 21:23 Yeş. 60:19-20 ^t 21:24 Yeş. 60:3 ^u 21:24 *Cah-calalını* – bəzi əlyazmalarda *cah-calal və şərəflərini*. ^v 21:25-26 Yeş. 60:11 ^w 21:27 Yeş. 52:1; Yez. 44:9 ^x 22:1 Yez. 47:1; Zək. 14:8 ^y 22:1 *Həyat suyu* – bəzi əlyazmalarda *təmiz həyat suyu*. ^z 22:2 Yar. 2:9
^a 22:3 Zək. 14:11 ^b 22:5 Yeş. 60:19; Dan. 7:18

çünki vaxt yaxındır. ¹¹^eHaqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun».

¹²^dİsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. ¹³^eAlfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»

¹⁴^fXalatlarnı günahdan təmizləyənlər^g nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər. ¹⁵İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, büt-pərəstlər və yalanı sevib danışan hər kəsə kənarda qalacaq.

¹⁶^hYenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam».

¹⁷ⁱRuh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün.

¹⁸^jMən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaləri artıracaq; ¹⁹kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.

²⁰Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!

²¹Rəbb İsanın lütfü hamıya^k yar olsun! Amin.

^e 22:11 Dan. 12:10 ^d 22:12 Zəb. 28:4; Yeş. 40:10; 62:11; Yer. 17:10 ^e 22:13 Yeş. 44:6; 48:12; Vəhy 1:8,17; 2:8 ^f 22:14 Yar. 2:9; 3:22 ^g 22:14 *Xalatlarnı günahdan təmizləyənlər* – bəzi əlyazmalarda *Əmrlərinə əməl edənlər*. ^h 22:16 Yeş. 11:1,10 ⁱ 22:17 Yeş. 55:1 ^j 22:18-19 Qanun. 4:2; 12:32 ^k 22:21 *Hamıya* – bəzi əlyazmalarda *bütün müqəddəslərə*.